

## **BVKM fənni üzrə imtahan sualları**

Sual 1: Beynəlxalq valyuta münasibətləri-dünya təsərrüfatında ictimai münasibətlər birliyinin və.....fəaliyyətinin nəticəsində yaranan əlaqələrdir

- a. Qiymətli kağızların
- b.Əlvan metalların
- c.Milli pul vahidlərinin +
- d. Qızılın

Sual 2: Valyuta sistemi-valyuta münasibətlərinin təşkilat formasıdır, ..... tərəfindən tənzimlənir

- a.Bank adət və ənənələri ilə
- b.Yalnız dövlətarası razılaşmalar
- c.Yalnız Beynəlxalq Valyuta fondu
- d. Milli qanunvericilik və dövlətarası razılaşmalar +

Sual 3: Milli pul vahidi hansı təqdirdə milli valyutaya çevrilir

- a. Onun azad konvertasiyası təqdirdə
- b.Onun hissəli konvertasiyası təqdirində
- c.Onun qeyri konvertasiyası təqdirində
- d. Onun beynəlxalq iqtisadi münasibətlərində istifadəsi təqdirdə +

Sual 4. ....valyutası heç bir məhdud olmadan başqa valyutaya dəyişir

- a.Hissəli konvertasiyalı
- b.Qeyri konvertasiyalı
- c.Azad konvertasiyalı +
- d.Bağlı

Sual 5: Adətən..... valyuta kursunda valyuta kurslarının təəddüdləri təyin olunur

- a.Fiksləşdirilmiş
- b.Qapalı
- c.Üzən +
- d.Klirinq

Sual 6: ..... valyutası-bir ölkənin daxilində fəaliyyət göstərən və başqa valyutalara dəyişməyən bir valyutadır

- a.Hissəli konvertasiyalı
- b.Azad konvertasiyalı
- c.Qeyri konvertasiyalı +
- d.Rezerv

Sual 7: Rusiya rublu- .... valyutadır

- a.Hissəli konvertasiyalı +
- b.Azad konvertasiyalı
- c.Qeyri konvertasiyalı
- d.Rezerv

Sual 8: ..... konvertasiyası təqdirində qeyri-rezidentlər üçün məhdudiyyətlər təyin olunur.

- a.Xarici
- b.Azad
- c.Banklararası
- d.Daxili +

Sual 9: Birinci dünya valyuta sistemi .... standartları əsasında qurulmuşdur

- a.Qızıl deviz
- b.Qızıl
- c.Gümüş
- d.Qızıl metal +

Sual 10: ..... Valyuta kursunun təqdirində valyuta kurslarının tərəddüdlərinə yol verilmir

- a.Üzən
- b.Tərəddüdlənən
- c.Fikslaşdırılmış +
- d.Bazar

Sual 11: ..... valyuta-o ölkənin valyutasıdır ki, valyuta məhdudiyyətləri fəaliyyət göstərir

- a.Azad konvertasiyalı
- b.Hissəli konvertasiyalı +
- c.Qeyri konvertasiyalı
- d. Bağlı

Sual 12: ..... valyuta kursu təqdirində valyuta kursu bazarda tələb və təklif əsasında tə'yin olunur

- a.Tərəddüdlənən +
- b.Üzən
- c.Fikslaşdırılmış
- d. Bağlı

Sual 13: Dünya valyuta razılaşmalarının düzgün sıralanmasını qeyd edin

- a.Genuya
- b.Paris +
- c.Yamayka
- d. Bretton-Vuds

Sual 14: .... konvertasiyası təqdirində rezidentlər üçün valyuta məhdudiyyətləri təyin olunur

- a.Daxili
- b.Xarici +
- c.Azad
- d.Banklararası

Sual 15: İkinci dünya valyuta sistemi ..... standartı əsasında qurulmuşdur

- a.Qızıl külçə

- b.Qızıl devizli +
- c.Qızıl sikkə
- d.Gümüş

Sual 16: Avropa valyuta sistemi əvvəlcədən .... əsasında qurulmuşdur

- a. SDR standartları
- b.EKYÜ standartları +
- c.Qızıl metal standartları
- d.Qızıl sikkə standartları

Sual 17: Valyuta ..... –xarici valyutada və yaxud beynəlxalq valyuta vahidlərinin təmsalında həmin ölkənin pul vahidinin qiymətidir

- a.Kursu +
- b.Rejimi
- c.Pariteti
- d.Dempinqi

Sual 18: Hal-hazırda valyutaların kurs nisbətlərinin dəyər əsası növbəti cavablardan biridir

- a.Valyutanın qızıl təminatı
- b.Tədiyyə balansının vəziyyəti
- c.Milli faiz dərəcələrinin səviyyəsi
- d.Valyutaların alınma bacarığı +

Sual 19: Milli valyutanın kursu adətən ..... tədiyyə balansında yüksəlir

- a.Passiv
- b.Aktiv +
- c.Balanslaşdırılmış
- d.Defisit

Sual 20: Üçüncü dünya valyuta sistemi Qızıl Deviz Standartı əsasında qurulmuşdur və iki rezerv valyutasının fəaliyyəti var idi – amerika dollarının və .....

- a.İsveçrə frankının
- b.Alman markasının
- c.İngilis sterlinq funtu +
- d.Yaponiya yeni

Sual 21: Dördüncü dünya valyuta sistemi əvvəlcədən ..... standartı əsasında qurulmuşdur

- a.EKÜ standartı
- b.Qızıl ..... standartı
- c.SDR standartı +
- d.Qızıl sikkə standartı

Sual 22: .....valyutanın konvertasiyası zamanı qeyri-rezident şəxslər üçün məhdudiyyətlər qoyulur

- a.Xarici
- b.Azad
- c.Banklararası

d.Daxili +

Sual 23: Dünyanın I valyuta sistemi .... standart üzərində yaradılmışdır

- a.Qızıl deviz
- b.Qızıl sikkə +
- c.Gümüş
- d.Bazar

Sual 24: Hansı valyuta kursunda valyuta kursunun oynamasına imkan verilmir

- a.Üzən
- b.oynayan
- c.qeydə alınan +
- d.Bazar

Sual 25: Valyuta koridoru-nədir

- a.Satış və alış kursu arasında olan fərkdir
- b.Satış kursunun valyuta marjasına faiz nisbətidir
- c.Marja (fərq)-nın satış kursuna faiz nisbətidir
- d.Valyuta kursunun təyin olunmuş tərəddüdlərin məhdudiyətləri +

Sual 26: Valyuta – bu:

- a.milli pul vahidi +
- b.xarici pul vahidi
- c.xarici iqtisadi fəaliyyətə xidmət edən milli pul vahidi

Sual 27: Valyuta münasibətlərinin yaranması başlanmışdır

- a.ibtidai icma quruluşunda
- b.quldarlıq dövründə
- c.feodalizmdə
- d.kapitalizmdə +

Sual 28: Valyuta münasibəti - .....

- a.ictimai təkrar istehsal prosesi münasibətlərində ilkindir +
- b.ictimai təkrar istehsal prosesi münasibətlərində ikincidir
- c.ictimai təkrar istehsal prosesi münasibətlərində ikincidir, lakin ona əks təsir
- d.göstərir

Sual 29: İqtisadi nöqreyi nəzərdən valyuta sistemi – bu:

- a.təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu
- b.pul əlaqələri
- c.təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu hüquqi əlaqələr
- d.təsərrüfat əlaqələrinin beynəlmilləşməsinə əsasən tarixən formalaşmış məcmu valyuta-iqtisadi əlaqələr +

Sual 30: Milli valyuta sistemi – bu:

- a.iqtisadi sistemin əsaslı, lakin uyğun olaraq sərbəst hissəsi
- b.pul sisteminin əsaslı, lakin uyğun olaraq sərbəst hissəsi +
- c.bank sisteminin əsaslı, lakin uyğun olaraq sərbəst hissəsi

Sual 31: Beynəlxalq valyuta sistemi – bu:

- a. beynəlxalq valyuta münasibətlərinin beynəlxalq razılaşmalarla möhkəmlənmiş təşkilati forması +
- b. beynəlxalq hesablaşma-ödəniş münasibətlərinin beynəlxalq razılaşmalarla möhkəmlənmiş təşkilati forması
- c. beynəlxalq maliyyə-kredit münasibətlərinin beynəlxalq razılaşmalarla möhkəmlənmiş təşkilati forması

Sual 32: Ehtiyat valyuta – bu:

- a. sərbəst mübadilə oluna bilən “möhkəm” valyutadır +
- b. beynəlxalq ödəniş və ehtiyat vasitəsi funksiyasını həyata keçirən sərbəst mübadilə oluna bilən valyutadır
- c. SDR – xüsusi götürmə hüquqları sistemidir

Sual 33: Mübadilə olunma səviyyəsinə görə valyutalar fərqləndirilir:

- a. tam mübadilə olunan, qismən mübadilə olunan və mübadilə olunmayan (qapalı) valyutalar +
- b. “möhkəm” və “yumşaq” valyutalar
- c. sərbəst və qeyri-sərbəst mübadilə oluna bilən valyutalar

Sual 34: Valyuta pariteti – bu:

- a. valyuta məzənnəsidir
- b. iki valyuta arasında qanunla təyin olunmuş nisbətdir +
- c. BVF tərəfindən müəyyən olunmuş valyuta məzənnəsidir

Sual 35: Fiks olunmuş valyuta məzənnəsi – bu:

- a. BVF tərəfindən müəyyən olunmuş valyuta məzənnəsidir
- b. müəyyən valyutanın ABŞ dollarına olan nisbətidir
- c. məhdud çərçivədə dəyişən valyuta məzənnəsidir (1%-dən çox olmamaqla) +

Sual 36: Üzən valyuta kursu – bu:

- a. valyuta bazarında tələb və təklifdən asılı olaraq dəyişən valyuta məzənnəsidir +
- b. müəyyən valyutanın ehtiyat valyutaya nisbətidir
- c. BVF tərəfindən müəyyən olunmuş valyuta məzənnəsidir

Sual 37: Valyuta məzənnəsi – bu:

- a. milli valyutanın ABŞ dollarına olan nisbətidir +
- b. hər hansı bir valyutanın alınması üçün verilən digər valyutanın sayı
- c. milli valyutanın SDR-ə olan nisbətidir

Sual 38: Birinci dünya müharibəsi ərəfəsində bütün aparıcı ölkələrin valyutaları: (Çəki: 1

- a. fiks qızıl məzmununa malik idilər, bütün ölkələrin valyuta münasibətləri sabit və özünü idarədən idi
- b. bütün ölkələrin valyuta münasibətləri sabit və özünü idarədən idi, bütün valyutalar ABŞ dollarına fiks olunmuşdur
- c. bütün ölkələrin valyuta münasibətləri sabit və özünü idarədən idi, valyutaların məzənnələri üzən idi +

Sual 39: Qızıl-külçə standartı rəsmən nə vaxt formalaşmışdır?

- a. 1976-cı ildə Yamayka beynəlxalq konfransında

b.1867-ci ildə Paris beynəlxalq konfransında +

c.1922-ci ildə Genuya beynəlxalq konfransında

Sual 40: Qızıl-külçə standartının tənəzzülünün səbəbi nə olmuşdur?

a.iqtisadiyyatın müharibədən sonrakı enişi

b.1929-1933-cü illər iqtisadi böhranı

+ c.Birinci dünya müharibəsi və onunla əlaqədar olaraq artan yüksək dövlət xərcləri

Sual 41: Qızıl-deviz standartı rəsmən nə vaxt formalaşmışdır?

a.1867-ci ildə Paris beynəlxalq konfransında

b.1944-cü ildə Bretton-Vudsk beynəlxalq konfransında

c.1922-ci ildə Genuya beynəlxalq konfransında +

Sual 42: Birinci dünya müharibəsindən sonra beynəlxalq hesablaşma və ödəniş vasitəsi olaraq nəyi istifadə etmişdilər?

a.ABŞ dollarını

b.Qızıl və ya devizi (qızıla dəyişən xarici valyutalarda ödəniş vasitəsi) +

c.İstənilən valyutanı

Sual 43: 1933-cü il London konfransından sonra 3 valyuta bloku yaranmışdır: a.dollar, sterlinq və İsveçrə frankı

b.dollar, sterlinq və fransız frankı

c.dollar, sterlinq və qızıl +

Sual 44: Bretton-Vuds valyuta sistemi rəsmən nə vaxt formalaşmışdır?

a. 1976-cı il beynəlxalq konfransında

b.1944-cü il beynəlxalq konfransında +

c.1922-ci il beynəlxalq konfransında

Sual 45: Bretton-Vuds valyuta sisteminin ideya baxımından ruhlandırıcı kim olmuşdur?

a.Milton Fridman +

b.Devid Rikardo

c.Con Keyns

Sual 46: Bretton-Vuds valyuta sisteminin fərqləndirici cəhətləri hansılardır?

a.əsas – ABŞ dolları, valyutalar dollara fiks olunmuş, ölkələrin mərkəzi bankları öz valyutalarının dollara qarşı məzənnəsinin sabitliyini təmin etməyə məcburdurlar +

b.əsas – SDR, valyutaların məzənnələri – üzən, ölkələrin mərkəzi bankları öz valyutalarının dollara qarşı məzənnəsinin sabitliyini təmin etməyə məcbur deyildirlər

c.əsas – ingilis funt sterlinqi, valyutaların məzənnəsi funt sterlinqə fiks olunmuşdur, ölkələrin mərkəzi bankları öz valyutalarının funta qarşı məzənnəsinin sabitliyini təmin etməyə məcburdurlar

Sual 47: Bretton-Vuds valyuta sistemi dayanmışdır, çünki:

a. ehtiyat valyutaların (ABŞ dolları və ingilis funt sterlinqi) qızıla dəyişməsinə dayandırmışdılar +

b.yeni ehtiyat valyuta yaradılmışdır – SDR

c.BVF onun ilə bağlı qərar qəbul etmişdir

Sual 48: BVF tərəfindən SDR nə kimi yaradılmışdır?

- a.yeni ehtiyat valyuta kimi
- b.yeni hesablaşma vahidi kimi +
- c.beynəlxalq hesablaşma-ödəniş və ehtiyat vasitəsi kimi

Sual 49: “Üzən” valyuta məzənnələri rəsmi olaraq nə vaxt yaranmışdır?

- a.1976-cı ildə Yamayka beynəlxalq konfransında +
- b.1844-cü ildə Bretton-Vudsk beynəlxalq konfransında
- c.1922-ci ildə Genuya beynəlxalq konfransında

Sual 50: Hal-hazırda fəaliyyət göstərən valyuta sisteminin fərqləndirici cəhətləri hansılardır?

- a.valyuta məzənnələri SDR-ə uyğun olaraq fiks olunmuşdur, valyuta pariteti əsası kimi qızıldan istifadə qadağan olunmuşdur, ehtiyat valyutalar – ABŞ dolları, ingilis funt sterlinqi
- b.yeni valyuta sisteminin əsası – SDR, qızıl standartı ləğv olunmuşdur, ehtiyat valyutalar – ABŞ dolları, ingilis funt sterlinqi və s.;
- c.qızıl standartı ləğv olunmuşdur, möhkəm fiksasiyalı valyuta məzənnələri sistemi, üzən valyuta məzənnələri sistemi qanuniləşmişdir, ehtiyat valyutaları – ABŞ dolları, ingilis funt sterlinqi, alman markı, isveçrə frankı, yapon yenası +

Sual 51: Avropa valyuta sistemi nə vaxt yaranmışdır?

- a.1976-cı il Yamayka valyuta sistemi çərçivəsində
- b.1979-cu il Yamayka valyuta sistemi çərçivəsində +
- c.1999-cu il Yamayka valyuta sistemi çərçivəsində

Sual 52: Avropa valyuta sisteminin yaranmasının əsas səbəbi nə olmuşdur?

- a.Avropa iqtisadi əməkdaşlığının yaranması +
- b.İkinci dünya müharibəsinin qurtarması
- c.İqtisadi Qarşılıqlı əməkdaşlıq İttifaqının (İQİ) yaradılması

Sual 53: Avropa valyuta sisteminin yaranmasının başlıca məqsədləri nə olmuşdur?

- A.iqtisadi inteqrasiyanın nailiyyətini təmin etmək, xüsusi Avropa sabit valyuta zonası yaratmaq, ümumi bazarı dolların ekspansiyasından qorumaq, Aİ ölkələrinin iqtisadi və maliyyə siyasətlərini yaxınlaşdırmaq +
- b.vahid ümumavropa dövləti yaratmaq
- c.İQİ-yə qarşı iqtisadi təzyiqin qarşısını almaq

Sual 53: Avropa valyuta sisteminin fərqləndirici cəhətləri hansılardır? a.valyutaların məzənnələri tələb və təklif əsasında formalaşır

- b.valyutaların məzənnələri eküyə əsasən müəyyən olunur və  $\pm 2,25\%$  çərçivəsində dəyişə bilər +
- c.valyutaların məzənnələri ABŞ dollarına əsasən müəyyən olunur və  $\pm 2,25\%$  çərçivəsində dəyişə bilər

Sual 54: Vahid avropa valyutası – avro:

- a. nağd dövriyyəyə 1999-cu ildə, banklararası nağdsız dövriyyəyə 2002-ci ildə buraxılmışdır
- b.nağd və banklararası nağdsız dövriyyəyə 1999-cu ildə buraxılmışdır

c.banklararası nağdsız dövriyyəyə 1999-cu ildə, nağd dövriyyəyə 2002-ci ildə buraxılmışdır +

Sual 55: Birbaşa kotirovka (qiymət təyin etmə) – bu:

- a.milli pul vahidi ABŞ dollarının müəyyən kəmiyyətinə bərabər tutulur
- b.xarici pul vahidi milli pul vahidinin müəyyən kəmiyyətinə bərabər tutulur
- c.milli pul vahidi xarici valyutanın müəyyən kəmiyyətinə bərabər tutulur +

Sual 56: Dolay kotirovka – bu:

- a.xarici pul vahidi milli pul vahidinin müəyyən kəmiyyətinə bərabər tutulur;
- b.2 valyutanın dollarla nisbətlərinə görə onların arasındakı münasibətidir +
- c.Milli pul vahidi xarici pul vahidinin müəyyən kəmiyyətinə bərabər tutulur

Sual 57: Kross-kurs – bu:

- a.avroya əsaslanan iki valyutanın nisbətidir
- b. iki valyutanın onların hər ikisinin məzənnəsinin dollara bölünməsi yolu ilə əlaqəsidir +
- c.iki valyutanın qızıl pariteti əsasında hesablanmış əlaqəsidir

Sual 58: Valyuta bazarı – bu:

- a.fond bazarının əsas hissəsidir
- b.kapital bazarının əsas hissəsidir
- c.maliyyə bazarının əsas hissəsidir +

Sual 59: Beynəlxalq valyuta bazarına nələr daxildir?

- a.dünyanın bütün aparıcı ölkələrinin valyuta bazarları
- b.dünyanın bütün ölkələrinin valyuta bazarları
- c.ABŞ, Avropa və Asiyanın valyuta bazarları +

Sual 60: Hansı 3 böyük regional valyuta bazarları fərqləndirilir?

- a.Rusiya, Avstraliya və Amerikan
- b.Amerikan, Avropa və Avstraliya
- c.Asiya, Avropa və Amerika +

Sual 61: Beynəlxalq valyuta bazarı nə vaxt işləyir?

- a.Səhər 8-dən axşam 8-ə qədər
- b.Səhər 10-dan axşam 6-ya qədər +
- c.Sutka ərzində

Sual 62: Valyuta məhdudiyyətlərinə görə hansı valyuta bazarları mövcuddur?

- a.sərbəst və qeyri-sərbəst
- b.açıq və qapalı +
- c.tam və qeyri-tam

Sual 63: Valyuta məzənnələrinin növlərinə görə hansı valyuta bazarları mövcuddur?

- a.heç bir rejimli +
- b.bir və iki rejimli
- c.düzgün cavab yoxdur

Sual 64: Təşkilati səviyyəyə görə hansı valyuta bazarları mövcuddur?

- a.birja və qeyri-birja



- b.banklararsı və birjadaxili  
c.təşkil olunmamış və zəif təşkil olunmuş +
- Sual 65: Birja bazarı hansı cəhətləri ilə xarakterizə olunur?  
a.nisbətən yüksək gəlirli hesab olunur +  
b.valyutanın ən ucuz mənbəyi hesab olunur və mütləq (tam) likvidliyə malikdir  
c.heç bir cəhəti yoxdur
- Sual 66: Birjadankənar bazar hansı cəhətlərlə xarakterizə olunur?  
a.nisbətən yüksək gəlirli və nisbətən aşağı riskli hesab olunur  
b.heç bir cəhəti yoxdur  
c.aşağı maya dəyəri və hesablaşmaların yüksək sürətliyi ilə xarakterizə olunur +
- Sual 67: Milli valyutanın emitenti kimdir?  
a.ölkənin Mərkəzi bankı +  
b.milli kommersion bankları  
c.beynəlxalq valyuta-kredit təşkilatları
- Sual 68: Beynəlxalq pul vahidinin emitenti kimdir?  
a.mərkəzi bank və kommersion bankları  
b.beynəlxalq maliyyə-kredit təşkilatları +
- Sual 69: Beynəlxalq pul vahidi dedikdə hansı valyuta növü başa düşülür ?  
a.ABŞ dolları  
b.SDR +  
c.alman markası  
d.avro
- Sual 70: Milli valyuta hansı formada buraxılır ?  
a.yalnız nağd formada  
b.yalnız nağdsız formada  
c.nağd və nağdsız formada +
- Sual 71: Beynəlxalq pul vahidi olan SDR hansı formada buraxılır:  
a.yalnız nağd formada  
b.yalnız nağdsız formada +  
c.nağd və nağdsız formada
- Sual 72: Tam konversiya oluna bilən hansı valyutadır?  
a. ölkənin valyutası hansında ki, cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyətlər yoxdur  
b.ölkənin valyutası, hansında ki, kapitalların hərəkətiylə bağlı beynəlxalq əməliyyatlar üzrə məhdudiyətlər yoxdur  
c.ölkənin valyutası, hansında ki, valyuta məhdudiyətlərinin bütün növləri yoxdur +
- Sual 73: Valyutanın dönərliliyi asılıdır:  
a.valyuta kursunun rejimindən  
b.valyuta məhdudiyətlərinin növündən və sayından +
- Sual 74: Daxili valyuta dönərliliyi bunlardan biridir:  
a.rezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi +

b.qeyri-rezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi

Sual 75: Xarici valyuta dönərliliyi bunlardan biridir:

a.rezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi

b.qeyri-rezidentlər üçün milli valyutanın xarici valyutaya dəyişdirilməsi +

Sual 76: Beynəlxalq Valyuta Fondunun nizamnaməsinin VIII maddəsinə qoşulan ölkələrdə bunlardan biri qüvvədədir:

a.tam dönərlilik

b.cari beynəlxalq əməliyyatlar üzrə dönərlilik (azad dönərlilik) +

c.daxili dönərlilik

d.xarici dönərlilik

Sual 77: Beynəlxalq Valyuta Fondunun nizamnaməsinin VIII maddəsinə qoşulan ölkələr öz üzərinə bu öhdəliklərdən birini götürür:

a.heç bir valyuta məhdudiyyəti tətbiq etməmək

b.cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq etməmək +

c.kapitalın hərəkəti ilə əlaqədar olan beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətlər tətbiq etməmək

Sual 78: SDR emitenti kimdir:

a.Avropa Mərkəzi Bankı

b.Beynəlxalq Valyuta Fondu +

c.Beynəlxalq Yenidənqurma və İnkişaf bankı

Sual 79: Avronun emitenti kimdir:

a.Avropa Mərkəzi Bankı +

b.Beynəlxalq Valyuta Fondu

c.Beynəlxalq Yenidənqurma və İnkişaf bankı

Sual 80: Beynəlxalq Valyuta Fondu cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətləri tənzimləməni həyata keçirirmi:

a.bəli +

b.xeyr

Sual 81: Beynəlxalq Valyuta Fondu kapitalın hərəkəti ilə əlaqədar olan cari beynəlxalq əməliyyatlar üzrə məhdudiyyətləri tənzimləməni həyata keçirirmi:

a.bəli

b.xeyr +

Sual 82: SDR nəğd formada buraxıla bilərmi:

a.bəli

b.xeyr +

Sual 83: 1 yanvar 2002-ci ilə kimi avro nəğd formada buraxıla bilərmi:

a.bəli

b.xeyr +

Sual 84: Valyuta kursu nədir:

a.milli pul vahidinin dəyəri

b.pul vahidinin alıcılıq qabiliyyəti

c.bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti (və ya beynəlxalq pul vahidində) +

d.valyutaların qızıl məzmununa görə nisbəti

e.valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti

Sual 85: Moneta pariteti nədir:

a.pul vahidinin rəsmi qızıl məzmunu

b.valyutaların metal məzmununa görə nisbəti +

c.valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti

d.valyutaların nisbəti

Sual 86: Qızıl pariteti nədir:

a.pul vahidinin rəsmi qızıl məzmunu

b.valyutaların metal məzmununa görə nisbəti +

c.valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti

d.valyutaların nisbəti

Sual 87: Valyutanın alıcılıq qabiliyyəti pariteti nədir:

a.valyutanın alıcılıq qabiliyyəti

b.valyutaların qızıl məzmununa görə nisbəti

c.valyutaların alıcılıq qabiliyyətinə görə nisbəti +

d.valyutaların nisbəti

Sual 88.: Valyuta kursuna nə bilavasitə təsir göstərir:

a.büdcə kəsiri

b.tədiyyə balansı saldosu +

c.valyutaya olan tələb və təklif

d.faiz dərəcələrinin səviyyəsi və qiymətli kağızların gəlirliliyi

d.inflyasiya tempi

Sual 89: Valyuta intervensiyası nədir:

a.Mərkəzi Bank tərəfindən qiymətli kağızların alınması

b.Mərkəzi Bank tərəfindən qiymətli kağızların satılması

c.Mərkəzi Bank tərəfindən xarici valyutanın alınması +

d.Mərkəzi Bank tərəfindən xarici valyutanın satılması

Sual 90: Üzən valyuta kursu rejiminin xüsusiyyətləri:

a. kurs Mərkəzi Bank tərəfindən müəyyən edilir

b.kurs kommersiya bankları tərəfindən müəyyən edilir – valyuta bazarının operatorları tərəfindən +

c.kurs valyutaya olan tələb və təklifdən asılı deyil

d.kurs valyutaya olan tələb və təklifin təsiri altında dəyişir

Sual 91: Qeyd olunmuş valyuta kursu rejiminin xüsusiyyətləri:

a.kurs Mərkəzi Bank tərəfindən müəyyən edilir +

b.kurs kommersiya bankları tərəfindən müəyyən edilir – valyuta bazarının operatorları tərəfindən

c.kurs valyutaya olan tələb və təklifdən asılı deyil

d.kurs valyutaya olan tələb və təklifin təsiri altında dəyişir

Sual 92: Valyuta kursu rejimi nədir:

a.valyutaların nisbəti

b.bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti

c.valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası +

d.valyuta kursunun təyin olunması

Sual 93: Valyuta kotirovkası nədir:

a.valyutaların nisbəti

b.bir ölkənin pul vahidinin, başqa ölkənin pul vahidində ifadə edilmiş qiyməti

c.valyutalar arasında kurs nisbətlərinin qurulmasının qaydası

d.valyutalar mübadiləsinin nisbətlərinin təyini +

Sual 94: Birbaşa valyuta kotirovkası nədir:

a.. kotirovka, hansında ki, xarici valyutanın vahidinin kursu milli valyutada ifadə edilir +

b.kotirovka, hansında ki, milli valyutanın vahidinin kursu xarici valyutada ifadə edilir

c.rəsmi valyuta kotirovkası

Sual 95: Əks (dolayı) kotirovka nədir:

a.kotirovka, hansında ki, xarici valyutanın vahidinin kursu milli valyutada ifadə edilir

b.kotirovka, hansında ki, milli valyutanın vahidinin kursu xarici valyutada ifadə edilir +

c.rəsmi valyuta kotirovkası

Sual 96: Xarici valyutanın alış kursu nədir:

a.bank xarici valyutanı almağa hazır olduğu kurs +

b.bank xarici valyutanı satmağa hazır olduğu kurs

c.kurs, hansına ki, bankın müştərisi ondan xarici valyutanı alır

Sual 97: Xarici valyutanın satış kursu nədir:

a.bank xarici valyutanı almağa hazır olduğu kurs

b.bank xarici valyutanı satmağa hazır olduğu kurs +

c.kurs, hansına ki, bankın müştərisi ona xarici valyutanı satır

Sual 98: Kross-kurs nədir:

a.milli valyutanın xarici valyutada ifadə edilmiş kurs vahidi

b.xarici valyutanın milli valyutada ifadə edilmiş kurs vahidi

c.onların 3-cü valyutaya olan münasibətindən irəli gələn iki valyutanın nisbəti +

Sual 99: Müştəri xarici valyutanı banka satır:

a.alış kursu ilə +

b.satış kursu ilə

c.birja kursu ilə

Sual 100: Müştərilərin xarici-iqtisadi fəaliyyətinə xidmət edərkən bank əlaqələrinin hansı ənənəvi formaları var?

- a.Ölkə xaricində bölmə və ya törəmə bankın açılması
- b.Ölkə xaricində xüsusi filial şəbəkəsi
- c.Müxbir əlaqələri +

Sual 101: Sadə inkasso nədir?

- a.İdxalçının tapşırığına uyğun olaraq bank öhdəliyinin yerinə yetirilməsi və ya müəyyən məbləğ və ya müddət daxilində onun traktasının qəbulu
- b.Müxtəlif pul öhdəlikləri üzrə müştəriyə düşən vəsaitlərin alınması +
- c.İxracatçının tapşırığı ilə müqavilə üzrə idxalçıdan ödəniş məbləğini ,əmtəə sənədlərinin verilməsi və məbləğin ixracatçının hesabına köçürülməsi müqabilində bankın

Sual 102: SWIFT-in üzvü ola bilər:

- a.Milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq bank əməliyyatlarını həyata keçirmək hüququ olan istənilən bank +
- b.Beş milyon avro nizamnamə kapitalı olan bank
- c.On milyon avro nizamnamə kapitalı olan bank

Sual 103: SWIFT şəbəkəsində işləmək istifadəçiyə hansı üstünlükləri verir?

- a.Mesajların ötürülməsinin etibarlılığını təmin etmək
- b.Təhlükəsizliyin fiziki,texniki və təşkilati metodlarının çoxsəviyyəli kombinasiyasını tam təhlükəsizliyi təmin edir
- c.Göndərilən məlumatların tam qorunması və gizliliyini təmin edir +
- d.Öz üzvlərinə maliyyə təhlükəsizliyinə zəmanət verir

Sual 104: İxrac əməliyyatları üzrə əvvəlcədən aksept ilə hesablaşma

- a.İxracatçının bankında müxbir hesabından pulun daxil edilməsi
- b.Xarici banka inkasso tapşırığının yönəldilməsi
- c.Hesablaşma sənədlərinin daxil olması haqqında mesaj
- d.İxracatçının bankında müxbir hesabından pulun daxil edilməsi +

Sual 105: İnkasso tapşırığı olur:

- a.4 nüsxədə +
- b.6 nüsxədə
- c.5 nüsxədə

Sual 106: Təsdiq olunmuş akkreditiv nədir?

- a.Maraqlı tərəflərin razılığı olmadan nə ləğv oluna bilər,nə də dəyişdirilə bilər +
- b.Bank-emitent olmayan digər bank tərəfindən ödəniş zəmanət verilməsi
- c.O bank tərəfindən ləğv oluna bilməz

Sual 107: Beynəlxalq praktikada müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi üsulu nədir?

- a.Köçürülə bilən akkreditiv
- b.Ehtiyat akkreditivi
- c.Bank tərəfindən təsdiq olunmuş akkreditiv
- d.Revolver akkreditivi +

Sual 108: Bank köçürməsi nədir?

- a. Bir şəxsin digər şəxsin xeyrinə müəyyən məbləği köçürməsi haqqında banka tapşırığı
- b. İdxalçının tapşırığına uyğun olaraq bank öhdəliyinin yerinə yetirilməsi və ya müəyyən məbləğ və ya müddət daxilində onun trattasının qəbulu
- c. İxracatçının tapşırığı ilə müqavilə üzrə məbləğin idxalçıdan alınması haqqında banka verdiyi öhdəlik +

Sual 109: İdxalçı ilə ixracatçı arasında bank köçürmələri zamanı hesablaşmaların ardıcılığı:

- a. İxracatçının hesabına vəsaitlərin daxil olması haqqında çıxarışın verilməsi
- b. Malların göndərilməsi haqqında ixracatçının idxalatçıya sənədləri ötürməsi
- c. İxracatçının bankı müxbir bankın hesabından pulu silərək mal göndərənə göndərməsi
- d. İdxalçı pulun köçürülməsi haqqında banka ödəmə tapşırığı verməsi
- e. Bank hesabdən pulu çıxarır +

Sual 110: Beynəlxalq Valyuta Fondu və Dünya Bankının qrupu ..... razılığı əsasında yaradılıb.

- a. Bretun Vuds +
- b. Parisin
- c. Qenuja
- d. Yamaykanın

Sual 111: Rusiya Beynəlxalq Valyuta Fonduna .... ildə daxil olub.

- a. 1922 +
- b. 1992
- c. 1976
- d. 1944

Sual 112: Dünya Bankı qrupuna daxildir:

- a. Beynəlxalq Valyuta Fondu
- b. Avropa Yenidənqurma və İnkişaf Bankı
- c. Amerika İnkişaf Bankı
- d. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı 3 filialı ilə +

Sual 113: ..... ildə Rusiya Dünya Bankına qəbul olub.

- a. 1992 +
- b. 1976
- c. 1987
- d. 1945

Sual 114: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialı sayılır

- a. Avropa İnkişaf Fondu
- b. Amerika İnkişaf Bankı
- c. Beynəlxalq İnkişaf Assosiyası +
- d. Avropa Yenidənqurma Bankı

Sual 115 : 1958-ci ildə Roma razılığına əsasən Avropada yaradıldı.

- a.Mərkəzi Bank
- b.Reqional İnkişaf Fondu
- c.Beynəlxalq İnkişaf Assosiasiyası +
- d.Avropa Yenidənqurma Bankı

Sual 116: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının resursları Dünya Maliyyə Bazarında üstün yolla yığılır:

- a.Beynəlxalq valyuta Fondunun kreditlərinin cəlb edilməsi ilə
- b.Qiymətli kağızların emisiyası ilə +
- c.Veksellərin buraxılması və yerləşdirilməsi ilə
- d.İnkişaf etmiş ölkələrin vəsaitlərinin yığılması ilə

Sual 117: Ölkənin ödəmə balansında kəsrin bağlanması üçün Beynəlxalq Valyuta Fondunun iştirakçıları maneəsiz valyuta vəsaitləri əldə edə bilirlər: a.Limitsiz məbləğdə

- b.Müəyyən edilmiş limit daxilində
- c.Ehtiyat məhdudluğu daxilində +
- d.Yenidən qurulan kredit xəttinin hesabı

Sual 118: Ölkələrin iştirakı kvotası ilkin kapitalın formalaşdırılması Avropa mərkəzi bankının asılı olaraq müəyyənləşir:

- a.VVP-nın həcmi və dövlətin borcu
- b.VVP həcmi və əhalinin sayı +
- c.Ölkənin dünya ticarətində payı
- d.Maliyyə sisteminin inkişaf səviyyəsi

Sual 119: Beynəlxalq Yenidənqurma və İnkişaf Banı MVF-dən fərqli olaraq kredit verir, çoxsu hansılardan ki, ..... olur:

- a.Faizsiz
- b.Qısamüddətli
- c.Ortamüddətli
- d.Uzunmüddətli +

Sual 120: Avropa İqtisadi Birliyinin təşkilat yaradılıb ..... ildə.

- a.1945
- b.1959
- c.1948 +
- d.1952

Sual 121: Avropa Birliyinin kollektiv siyasətini həyata keçirmək üçün inkişaf edən ölkələrə nəzərən yaradılmışdı

- a.Avropanın İnvestisiya Bankı
- b.Avropanın İnkişaf Bankı +
- c.Beynəlxalq Hesablaşmalar Bankı
- d.Beynəlxalq Valyuta Fondu

Sual 122: ..... Avropanın digər region ölkələrinin inkişafı üçün yaradılmışdır

- a.Beynəlxalq Valyuta Fondu
- b.Avropanın İnvestisiya Bankı +
- c.Avropanın İnkişaf Fondu

d. Avropa Yenidənqurma Bankı

Sual 123: Avropa Yenidənqurma və İnkişaf Bankının filialı sayılır: a. Amerika İnkişaf Bankı

b. Avropa Mərkəzi Bankı

c. Avropa İnkişaf Fondu +

d. Beynəlxalq Maliyyə Korporasiyası

Sual 124: Paris klubu kredit verən ölkələrin fəaliyyəti başlayıb .... ildə.

a. 1966

b. 1956 +

c. 1990

d. 1950

Sual 125: Avropa Şurasının 20 mərkəzi bankının pul-kredit siyasətinin kordinasiyası hədd daxilində keçirilir

a. Dünya Bankı

b. Avropa İnkişaf Fondu

c. Avropa İnvestisiya Bankı

d. Avropanın Valyuta İnstitutu +

Sual 126: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialı sayılır:

a. Avropa Valyuta Fondu

b. İnvestisiya zəmanətinin hərtərəfli aqentləri +

c. Beynəlxalq Valyuta Fondu

d. Afrika İnkişaf Bankı

Sual 127: Beynəlxalq İnkişaf Assosiyası yaradılıb .... ildə

a. 1950

b. 1970

c. 1960 +

d. 1980

Sual 128: Beynəlxalq Valyuta Fondu kredit verir müddətə:

a. 3 ildən 5 ilə qədər +

b. 15 ildən 20 ilə qədər

c. 1 ilə qədər

d. 20 ildən 25 ilə qədər

Sual 129: Birbaşa investisiyaları qeyri kommersion risklərindən sığortalanmasını həyata keçirir.

a. Beynəlxalq Valyuta Fondu

b. Avropa İnvestisiya Bankı

c. Avropa İnkişaf Fondu

d. İnvestisiya zəmanəti üzrə aqentlik. +

Sual 130: Beynəlxalq Maliyyə Korporasiyasının rolu ondan ibarətdir ki, o a. Ölkələrə kredit verir hansıların ki, valyutası sərbəst mübadilə olunandır



- b.Dünya bazarının ssuda kapitallarında banklar arası hesağlaşmaların əlaqəsini həyata keçirir
- c.Sənayesi inkişaf edən ölkələrdə şəxsi investisiyaların istiqamətini yönləndirir +
- d.Xarici bazarda klirinq hesablaşmalarını həyata keçirir

Sual 131: Avropa Yenidənqurma və İnkişaf Bankı yerləşir:

- a.Parisdə
- b.Londonda +
- c.Romada
- d.Çurixdə

Sual 132: Fəaliyyətin özəlliyi .... onunla əlaqədardır ki, o ən böyük iqtisadi araşdırmalar mərkəzi sayılır.

- a.Beynəlxalq Hesablaşmalar Bankı +
- b.Avropa İnkişaf Fondu
- c.Amerika İnkişaf Bankı
- d.Avropanın valyuta birliyi fondu

Sual 133: Beynəlxalq maliyyə korporasiyası kredit verir daha çox .... müəssələrə.

- a.Ehtiyacı olan
- b.Böyük
- c.Rentabelli +
- d.Asılı

Sual 134: Beynəlxalq valyuta fondunun kredit vermə spesifikasiyası ondan ibarətlir ki, o:

- a.Böyük korporasiyaların zəmanəti barədə təsəvvür tələb edilir
- b.Dövlət zəmanətinə və qaytarılmasına tələb edilmir +
- c.Borcalan dövlət hakimiyyətinin zəmanəti tələb edilir
- d.Zəmanət olaraq likvidlik qiyməti kağızlar vermək lazımdır

Sual 135: ..... bu birinci Beynəlxalq Dövlət Bankıdır, hansı ki, 1930 ildə bazeldə yaradılıb

- a.Avropa mərkəzi bankı
- b.Dünya inkişaf bankı
- c.Avropa yenidənqurma bankı
- d.Beynəlxalq hesablaşmalar bankı +

Sual 136: BMT-nin ixtisaslaşmış müəssisəsi statusu var.

- a.Beynəlxalq valyuta fondu +
- b.Avropa investisiya bankı
- c.Dünya inkişaf bankı
- d.Avropa inkişaf fondu

Sual 137 : Beynəlxalq valyuta fondunun idarəsi yerləşir:

- a.Berlində
- b.Vaşinqtonda +
- c.Londonda
- d.Moskvada

Sual 138: İstənilən ölkənin Beynəlxalq yenidənqurma və İnkişaf bankına daxil olmanın vacib şərtlərindən sayılır:

- a.Pul dövriyyəsinin dayanaqlı vəziyyəti
- b.Dünya Bankı ilə əməkdaşlıq etmək
- c.Milli valyutanın nağdı sərbəst dövriyyəsi
- d.Onun Beynəlxalq Valyuta Fondunda üzvlüyü +

Sual 139: Beynəlxalq Valyuta Fondu ssuda vermə prosesini əvvəlki təhlildən sonra həyata keçirir:

- a.Reqiondakı siyasi vəziyyət
- b.Kommersiya banklarının likvidliyi
- c.Ölkənin valyuta-iqtisadi vəziyyət +
- d.İnflyasiya səviyyəsi və yenidən maliyyələşdirmə dərəcələri

Sual 140: Azərbaycanda valyuta bazarının yaranmasına şərait yaradıb:

- a.SNQ-nin yaradılması haqqında saziş
- b.Azərbaycanın müstəqil Respublika elan olunması +
- c.İqtisadi Yardım Fondunun fəaliyyətinin dayandırılması

Sual 141: Azərbaycanda valyuta bazarının yaranmasına səbəb olmuşdur:

- a.Azərbaycanın Beynəlxalq Valyuta Fonduna daxil olması +
- b.SSSR Qosbank şəraitində valyuta birjasının açılması
- c.Belorussiya dövləti ilə ittifaqın yaradılması haqqında saziş

Sual 142: Azərbaycanda valyuta bazarının əsas xüsusiyyəti ondan ibarətdir k

- a.əsasən banklararasıdır +
- b.əsasən birja bazarıdır
- c.düzgün cavab yoxdur

Sual 143: Banklararası valyuta birjası yaradılmışdır:

- a.1991-ci ilin, aprel ayında
- b.1992-ci ilin, yanvar ayında
- c.Oktyabr, 1992 +

Sual 144: Banklararası valyuta birjasının yaradıcıları olmuşdur

- a.AR Mərkəzi Bankı və Azərbaycan Hökuməti
- b.Bütün Azərbaycan bankları
- c.Bütün böyük banklar və AR Mərkəzi Bankı daxil olmaqla +

Sual 145: Banklararası valyuta birjasında hal-hazırda ticarət obyektləri kimi çıxış edir:

- a.ABŞ dolları və alman markası
- b.ABŞ dolları və avro +
- c.ABŞ dolları və İsveçrə frankı

Sual 146: Azərbaycanda valyuta birjalari assosiyasiyası yaradılmışdır:

- a. 1992-ci ildə +
- b.1993-cu ildə
- c.1998-cil ildə

Sual 147: Azərbaycanda valyuta birjalari assosiyasiyasının yaradılmasının əsas məqsədi olmuşdur:

- a.maliyyə bazarının vahid informasiya mühitinin yaradılması +
- b.birja fəaliyyətində gəlirliyinin artırılması
- c.yeni birjaların Azərbaycanda açılması

Sual 148: Azərbaycanda valyuta bazarını idarə edən ilk qanun Milli Məclis tərəfindən qəbul olunmuşdur:

- a.1992-ci ildə +
- b.2003-cü ildə
- c.2002-ci ildə

Sual 149: Aşağıdakılardan hansı Azərbaycanda valyuta bazarını idarə edən ilk qanun olmuşdur:

- a.AR “Azərbaycanda valyuta əməliyyatları” haqqında qanun
- b.Mərkəzi Bankın “Valyuta idarə edilməsi və kontrolu” haqqında qanun
- c.AR “Valyuta idarə edilməsi və valyuta kontrolu” haqqında qanun +

Sual 150: Valyuta idarə edilməsi haqqında qanuna əsasən rezident deyil

- a.Fiziki şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkələrdə yaşayan şəxsləri istisna etməklə
- b.Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, lakin Azərbaycanda müvəqqəti yaşayışı olan şəxslər +
- c.Dövlətlərarası və hökumətlərarası təşkilatlar, onların filialları və Azərbaycanda nümayəndəlikləri

d.Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılan hüquqi şəxslər, onların filialları və Azərbaycan xaricində nümayəndəlikləri

Sual 151: Valyuta idarə edilməsi haqqında qanuna əsasən qeyri-rezidentlərə aşağıdakılardan hansı aid deyil:

- a.rezident olmayan fiziki şəxslər
- b.xarici ölkələrin qanunvericiliyinə əsasən yaradılmış və Azərbaycan xaricində daimi yerləşən hüquqi şəxslər +
- c.Azərbaycan ərazisində yerləşən qeyri-rezidentlər, onların filialları və nümayəndəlikləri
- d.Azərbaycan xaricində yerləşən, Azərbaycanın diplomatik və digər rəsmi nümayəndəlikləri

Sual 152: Valyuta idarə edilməsi haqqında qanuna əsasən valyuta qiymətlilərinə aiddir:

- a.xarici valyuta və xarici qiymətli kağızlar +
- b.xarici valyuta, daxili və xarici qiymətli kağızlar
- c.xarici valyuta, xarici qiymətli kağızlar və qiymətli metallar
- d.xarici valyuta, xarici qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar

Sual 153: Valyuta idarə edilməsi haqqında qanuna əsasən daxili qiymətli kağızlara aid deyil:

- a.AR qeydə alınmış və valyutada müəyyən edilmiş emissiya qiymətli kağızları
- b.Xarici valyutada müəyyən edilmiş qiymətli kağızlar +
- c.AR qeydə alınmış və Azərbaycanda valyutanın alınmasına hüquq verən qiymətli kağızlar

Sual 154 : Valyuta idarə edilməsi haqqında qanuna əsasən valyuta əməliyyatlarına aiddir:

- a.AR valyutasının və daxili qiymətli kağızların rezidentlərlə əldə edilməsi/ verilməsi rezidentlərə +
- b.Rezidentlərin qeyri-rezidentlərdən və qeyri-rezidentlərin rezidentlərdən AR valyutasının, valyuta qiymətlilərinin, daxili qiymətli kağızların əldə edilməsi/ verilməsi, o cümlədən valyuta qiymətlilərinin istifadə edilməsi, AR valyutasının və daxili qiymətli kağızların ödəmiş vasitəsi kimi istifadə olunması
- c.qeyri-rezident tərəfindən AR ərazisində açılmış hesabdən AR valyutasının. daxili və xarici qiymətli kağızların AR ərazisində açılmış həməən şəxsin hesabına köçürülməsi
- d) xarici valyutanın, AR valyutasının, daxili və xarici qiymətli kağızların AR xaricində açılmış şəxsin hesabından AR ərazisində açılmış həməən şəxsin hesabına köçürülməsi və tərsinə

Sual 155 : Valyuta idarə edilməsi haqqında qanuna əsasən rezidentlər arasında valyuta əməliyyatları qadağandır, aşağıdakı halları istisna etməklə:

- a.Vergisiz ticarəti olan dükanlarda hesablaşma həyata keçirdikdə, əmtəələtin realizasiyası olduqda və sərnəşinlərə beynəlxalq daşımalarda xidmət göstərdikdə +
- b.Nəqliyyat ekspedisiyası sazişlərində hesablaşdıqda, fraxt etmək və daşınmalar, AR malın gətirilməsi və ya AR malın çıxarılması, AR ərazisində malın tranzit daşınması ilə əlaqədar xidmətim göstərilməsi, o cümlədən göstərilmiş daşımaların sığorta olunması haqqında sazişlər
- c.Hüquqi olan Azərbaycan bankları vasitəsi ilə əmtəələrin alqı-satqısı, hesablaşmaları
- d.Ticarət təşkilatçıları vasitəsilə qiymətli kağızlar bazarında xarici qiymətli kağızların üzrə əməliyyatlarda hesablaşmalar

Sual 156: Valyuta idarə edilməsi haqqında qanuna əsasən valyuta idarə edilməsinin və kontrolun əsas prinsiplərinə aid deyil:

- a.valyuta idarə edilməsi sahəsində dövlət siyasətində iqtisadi ölçülərin üstünlüyü +
- b.valyuta idarə edilməsi sahəsində dövlət siyasətində administrativ ölçülərin üstünlüyü
- c.rezidentlər və qeyri-rezidentlərin valyuta əməliyyatlarına dövlətin və onun orqanlarının əsassız müdaxiləsinin aradan qaldırılması

Sual 157: Valyuta idarə edilməsi haqqında qanuna əsasən AR-da valyuta idarəetmə orqanı kimi çıxış edir:

- a.AR Mərkəzi Bankı və Azərbaycan Hökuməti +
- b.AR Mərkəzi Bankı və xəzinədarlıq
- c.AR Prezidenti və AR Hökuməti

Sual 158: Valyuta bazarının iqtisadi idarəetmə metodlarına aid deyil:

- a.Valyuta müdaxilələrinin həyata keçirilməsi
- b.valyuta limitlərinin müəyyən edilməsi
- c.diskont siyasət +

Sual 159: 10 dekabr 2003-cü ilin AR qanununa əsasən AR valyuta idarəetmə orqanı deyil:

- a.AR-nın Mərkəzi Bankı
- b.AR hökuməti tərəfindən orqanlara verilən səlahiyyət +
- c.Səlahiyyəti olan banklar

Sual 160: Banklararası valyuta birjası aşağıdakılardan hansının həyata keçirilməsinə lisenziyaya malik deyil:

- a.manatın alqı-satqısı və imzalanan sazişlər üzrə hesablaşmaların aparılması
- b.xarici valyutanın xarici valyutaya alqı-satqısı
- c.standartlaşdırılmış əmtəələr üzrə birja ticarəti +
- d.qiymətli kağızlar bazarında ticarətin təşkil olunması
- e. standart kontraktlar üzrə birja ticarəti

Sual 161: Beynəlxalq valyuta Fondu və Dünya Bankının qrupu ..... razılığı əsasında yaradılıb

- a.Vuds +
- b.Parisin
- c.Genuya
- d.Yamaykanın

Sual 162: Rusiya Beynəlxalq Valyuta Fonduna ..... ildə daxil olub

- a.1922
- b.1992 +
- c.1976
- d.1944

Sual 163: Dünya bankı qrupuna daxildir.

- a.Beynəlxalq Valyuta Fondu
- b.Avropa Yenidənqurma və inkişaf Bankı
- c.Amerika İnkişaf Bankı
- d.Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı +

Sual 164: ..... ildə Rusiya Dünya Bankına qəbul olub.

- a.1992 +
- b.1976
- c.1987
- d.1945

Sual 165: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialı sayılır

- a.Avropa İnkişaf fondu
- b.Amerika İnkişaf Bankı
- c.Beynəlxalq İnkişaf Assosiasiyası +
- d.Avropa Yenidənqurma Bankı

Sual 166: 1958-ci ildə Roma razılığına əsasən Avropada yaradıldı a.Mərkəzi Bank

- b.Regional İnkişaf Fondu
- c.Beynəlxalq İnkişaf Assosiasiyası +
- d.Avropa Yenidənqurma Bankı

Sual 167: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının resursları Dünya Maliyyə Bazarında üstün yolla yığılır:

- a. Beynəlxalq valyuta Fondunun kreditlərinin cəlb edilməsi ilə +
- b. Qiymətli kağızların emisiyası ilə
- c. Veksellərin buraxılması ilə
- d. İnkişaf Etmiş Ölkələrin vəsaitlərinin yığılması ilə

Sual 168: Ölkənin ödəmə balansında kəsrin bağlanması üçün –Beynəlxalq Valyuta Fondunun iştirakçıları maneəsiz valyuta vəsaitləri əldə edə bilərlər.

- a. Limitsiz məbləğdə
- b. Müəyyən edilmiş limit daxilində +
- c. Ehtiyat məhdudiyyəti daxilində
- d. Yenidən qurulan kredit xəttinin hesabı

Sual 169: Ölkənin iştirakçı kvotası ilkin kapitalın formalaşması Avropa mərkəzi bankının asılı olaraq müəyyənləşir:

- a. VVP-nin həcmi və dövlətin borcu
- b. VVP həcmi və əhalinin sayı +
- c. Ölkənin dünya ticarətində payı
- d. Maliyyə sisteminin inkişaf səviyyəsi

Sual 170: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı MVF-dən fərqli olaraq kredit verir, çoxsu hansılardan ki ..... olur:

- a. Faizsiz
- b. Qısamüddətli
- c. Ortamüddətli +
- d. Uzunmüddətli

Sual 171: Avropa İqtisadi Birliyinin təşkilat yaradılıb ..... ildə.

- a. 1945
- b. 1959
- c. 1948 +
- d. 1952

Sual 172: Avropa Birliyinin kollektiv siyasətini həyata keçirmək üçün inkişaf edən ölkələrə nəzərən yaradılmışdı.

- a. Avropanın İnvestisiya Bankı
- b. Avropanın İnkişaf Fondu
- c. Beynəlxalq Hesablaşmalar Bankı +
- d. Beynəlxalq Valyuta Fondu

Sual 173: .....Avropanın digər region ölkələrinin inkişafı üçün yaradılmışdır

- a. Beynəlxalq Valyuta Fondu
- b. Avropanın İnvestisiya Bankı +
- c. Avropanın İnkişaf fondu
- d. Avropa Yenidənqurma Bankı

Sual 174: Avropa Yenidənqurma və İnkişaf Bankının filialı sayılır.

- a.Amerika İnkişaf Bankı
- b.Avropa mərkəzi Bankı
- c.Avropa İnkişaf Fondu +
- d.Beynəlxalq Maliyyə Korporasiyası

Sual 175: Paris Klubu kredit verən ölkələrin fəaliyyəti başlayıb .....ildə

- a.1966
- b.1956 +
- c.1990
- d.1950

Sual 176: Avropa Şurasının 20 mərkəzi bankının Pul- Kredit siyasətinin kordinasiyası hədd daxilində keçirilir.

- a.Dünya Bankı
- b.Avropa İnkişaf fondu
- c.Avropa İnvestisiya Bankı
- d.Avropa nın Valyuta İnstitutu +

Sual 177: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının filialı sayılır

- a.Avropa Valyuta Fondu
- b.İnvestisiya zəmanətinin hərtərəfli aqentləri +
- c.Beynəlxalq Valyuta Fondu
- d.Afrika İnkişaf Bankı

Sual 178: Beynəlxalq İnkişaf Asosasiyası yaradılıb ..... ildə.

- a.1950
- b.1970
- c.1960 +
- d.1980

Sual 179: Beynəlxalq Valyuta Fondu kredit verir müddətə:

- a.3 ildən 5 ilə qədər +
- b.15 ildən 20 ilə qədər
- c.1 ilə qədər
- d.20 ildən 25 ilə qədər

Sual 180: Birbaşa investisiyaları qeyri komersiya risklərindən sığortalanmasını həyata keçirir.

- a.Beynəlxalq Valyuta Fondu
- b.Avropa İnvestisiya Bankı
- c.Avropa İnkişaf Fondu
- d.İnvestisiya zəmanəti üzrə aqentlik +

Sual 181: Beynəlxalq Maliyyə Korporasiyasının rolu ondan ibarətdir ki,

- a.O ölkələrdə kredit verir hansılar ki, valyutası sərbəst mübadilə olunandır
- b.Dünya Bazarının ssuda kapitallarında banklar arası hesablaşmaların əlaqəsini həyata keçirir
- c.sənayesi inkisaf edən ölkələrdə şəxsi investisiyaların istiqamətini yönləndirir +
- d.Xarici bazarda klirinq hesablaşmalarını həyata keçirir .

Sual 182: Avropa Yenidənqurma və inkişaf Bankı yerləşir:

- a.Parisdə
- b.Londonda +
- c.Romada
- d.Çürixdə

Sual 183: Fəaliyyətinin Özəlliyi ..... onunla əlaqədardır ki, o ən böyük iqtisadi araşdırmalar mərkəzi sayılır.

- a.Beynəlxalq Hesablaşmalar Bankı +
- b.Avropa İnkişaf Fondu
- c.Amerika İnkişaf Bankı
- d.Avropanın valyuta birliyi fondu

Sual 184: Beynəlxalq maliyyə korporasiyası krediti verir daha çox ..... müəssisələrə.

- a.Ehtiyacı olan
- b.Böyük
- c.Rentabelli +
- d.Asılı

Sual 185: Beynəlxalq valyuta fondunun kredit vermə spesifikasiyası ondan ibarətdir ki,o:

- a.Böyük korporasiyaların zəmanəti barədə təsəvvür tələb edir
- b.Dövlət zəmanətinə və qaytarılmasına tələb edilmir +
- c.Borcalan dövlət hakimiyyətinin zəmanəti tələb edilir
- d.Zəmanət olaraq likvid qiymətli kağızlar vermək lazımdır

Sual 186: ..... bu birinci bey.dövlət bankıdır,hansı ki,1930 ildə bazədə yaradılıb.

- A.Avropa mərkəzi bankı
- b.Dünya inkişaf bankı
- c.Avropa Yenidənqurma bankı
- d.Beynəlxalq hesablaşmalar bankı +

Sual 187: BMT-nin ixtisaslaşmış müəsisəsi statusu var.

- a.Beynəlxalq valyuta fondu +
- b.Avropa investisiya bankı
- c.Dünya inkişaf bankı
- d.Avropa inkisaf fondu

Sual 188: Beynəlxalq valyuta fondunun idarəsi yerləşir.

- a.Berlində
- b.Vaşinqtonda +
- c.Londonda
- d.Moskvada

Sual 189: İstənilən ölkənin Beynəlxalq yenidənurma və inkişaf bankına daxil olmanın vacib şərtlərindən sayılır.

- a.Pul dövriyyəsinin dayanıqlı vəziyyəti
- b.Dünya Bankı ilə əməkdaşlıq etmək
- c.Milli valyutanın nağd sərbəst dövriyyəsi
- d.Onun Beynəlxalq Valyuta Fondunda üzvlüyü +



Sual 190: Beynəlxalq Valyuta Fondu ssuda vermə prosesini əvvəlki təhlildən sonra həyata keçirir.

- a.Regiondakı siyasi vəziyyət
- b.Komersiya banklarının likvidliyi
- c.Ölkənin valyuta iqtisadi vəziyyəti +
- d.İnflyasiya səviyyəsi və yenidən maliyyələşdirmə dərəcələri

Sual 191: Doyçe Bundesbank – hansı dövlətin mərkəzi bankıdır:

- a.Avstriyanın
- b.Almaniyanın +
- c.Hollandiyanın
- d.İsveçrənin
- e.İtaliyanın

Sual 192: ABŞ-da Mərkəzi bank funksiyasını yerinə yetirir:

- a.Xalq bankı
- b.Ehtiyat bankı
- c.ABŞ bankı
- d.Federal ehtiyat sistemi +
- e.Kommersiya banklar

Sual 193: Yaponiya bankına rəhbərlik edir:

- a.Siyasi şura +
- b.Əməliyyat şurası
- c.İcra şurası
- d.Ölkə prezidenti
- e.Ölkənin baş naziri

Sual 194: Beynəlxalq yenidənqurma və inkişaf bankının filialına aiddir:

- a.Avropa valyuta fondu
- b.İnvestisiyanın zəmanəti üzrə çox sahəli agentlik +
- c.Beynəlxalq valyuta fondu
- d.Afrika inkişaf bankı
- e.İslam inkişaf bankı

Sual 195: Dünya bankı qrupasına daxildir:

- a.Beynəlxalq valyuta fondu
- b.Avropa yenidən qurma və inkişaf bankı
- c.Amerika ölkələri arasındakı inkişaf bankı
- c.Beynəlxalq yenidən qurma və inkişaf bankı üç filialı ilə +
- d.Afrika inkişaf bankı

Sual 196: Beynəlxalq inkişaf assosiasiyası hansı ildə yaranıb:

- a.1950
- b.1970
- c.1960 +
- d.1980
- e.1990

Sual 197: Avropa yenidənqurma və inkişaf bankı harda yerləşir:

- a.Parisdə
- b.Londonda +
- c.Romada
- d.Çyurixdə
- e.Berlində

Sual 198: Beynəlxalq valyuta fondunun idarə heyyyəti harada yerləşir:

- a.Berlində
- b.Vaşinqtonda +
- c.Londonda
- d.Moskvada
- e.Madriddə

Sual 199: Aşağıdakılardan hansı qiymətli daş – qaşlar siyahısına aiddir?

- a.Kütləsi 50 karat və daha artıq olan almaz;
- b.10 karatlıq brilliant; +
- c.5 karatlıq cilalanmış zümrüd.

Sual 200: Avropa İttifaqı Komissiyasının qərargahı harada yerləşir?

- a.Lyuksemburq
- b.Fransa
- c.Belçika +
- d.İsveç

Sual 201: Avropa İttifaqı Mərkəzi Bankının başlıca məqsədi

- a.iqtisadi artımın stimullaşdırılması
- b.valyuta əməliyyatlarının aparılması
- c.kreditlərin verilməsi
- d.yeganə Avropa valyutasının və qiymətlərin stabilliyinin qorunub saxlanması
- qiymətli kağızların buraxılması +

Sual 202: İngiltərə Bankı valyuta məzənnəsinə nə kimi təsir göstərə bilər?

- a.dövlətin məsləhətindən istifadə edərək
- b.valyuta intervensiyasından istifadə edərək
- c.bank əməliyyatlarının keçirilməsində texnikanı yaxşılaşdırmaqla
- d.monetar siyasəti istifadə edərək
- e.ölkənin qızıl və valyuta ehtiyatlarını istifadə edərək +

Sual 203: 1925-ci ildə İngiltərədə banknotların dəyişməsi bərpa olunmuşdur a.qızıl sikkələrə

- b.qiymətli kağızlara
- c.xəzinə biletlərinə
- d.külçələrə +
- e.kredit pullara

Sual 204: Böyük Britaniyanın statistikasında pul kütləsinin dövriyyəsində neçə aqreqatlardan istifadə edilir?

- a.3 aqrekat

- b.5
- c.2
- d.4 +
- e.7

Sual 205: Almaniyanın statistikasında pul kütləsinin dövriyyəsinə neçə aqreqlardan istifadə edilir?

- a.3 +
- b.5
- c.2
- d.4
- e.8

Sual 206: Böyük Britaniyaда пул emitenti kmdir?

- a.xəzinədarlıq
- b.İngiltərə bankı +
- c.emissiya departamenti
- d.Maliyyə nazirliyi
- e.kommersiya bankları

Sual 207: İngiltərə bankının emissiya departamenti hansı əməliyyatları yerinə yetirir?

- A.pul emissiyası
- b.sikkə emissiyası
- c.banknot emissiyası +
- d.qiymətli kağızların emissiyası
- e.veksel emissiyası

Sual 208: Böyük Britaniyaда debet, kredit ödənişləri hansı formada aparılır?

- a.nəğd ödəmədə
- b.avtomatlaşdırılmış sistemlər vasitəsi ilə aparılır +
- c.nəğdsiz formada
- d.veksellər vasitəsi ilə

Sual 209: Almaniyaда .....banklar fəaliyyət göstərir?

- a.şəxsi +
- b.əmanət
- c.ipoteka
- d.şəxsi kommersiya
- e.aqrar

Sual 210: Hal-hazırda Almaniya üçün baş Mərkəzi Bank hansıdır? a.BundesBank

- b.Avrupa Mərkəzi Bankı +
- c.Alman Federal Bankı
- d.Dresdner Bank
- e.Doyçe Bank

Sual 211: ..... maliyyə idarələri Almaniyanın bank sisteminin ikinci pilləsini təşkil edir

- a.universal banklar +

b.kommersiya bankları

c.şəxsi banklar +

d.əmanət banklar

e.əyalət +

Sual 212: ..... maliyyə idarələri Fransanın bank sisteminin ikinci pilləsini təşkil edir

a.depozit +

b.kommersiya

c.əmanət

d.işgüzar +

e.ortamüddətli və uzunmüddətli kreditlər +

Sual 213: .....maliyyə idarələri İtaliyanın bank sisteminin ikinci pilləsini təşkil edir

a.universal

b.kommersiya +

c.ipoteka

d.ixtisaslaşdırılmış +

e.depozit

Sual 214: .....maliyyə idarələri Finlandiyanın bank sisteminin ikinci pilləsini təşkil edir

a.səhmdar kommersiya bankları +

b.dövlət poçt bankı

c.universal

d.əmanət +

e.dövlət zəmanət fondu +

j.depozitlərin zəmanət fondu

Sual 215: .....maliyyə idarələri İspaniyanın bank sisteminin ikinci pilləsini təşkil edir

a.universal

b.kommersiya

c.depozit

d.dövlət kredit idarələri +

e.şəxsi +

Sual 216: .....maliyyə idarələri Avstriyanın bank sisteminin ikinci pilləsini təşkil edir

a.universal

b.ixtisaslaşdırılmış

c.regional

d.depozit

e.kənd təsərrüfatı

Sual 217: ...maliyyə idarələri İtaliyanın bank sisteminin birinci pilləsini təşkil edir

a.Bank di Sisiliya

b.Bank İtaliya +

c.Bank di Napoli

d.Banko Nazionale de Lazzo

Sual 218: Hansı banklar Danimarkanın bank sistemini təşkil edir?

- a. Danimarkanın Dövlət bankı +
- b. kommersiya +
- c. əmanət +
- d. depozit
- e. universal
- j. ipoteka

Sual 219: Portuqaliyanın bank sistemini hansı banklar təşkil edir?

- a. Portuqaliyanın Mərkəzi Bankı +
- b. depozit
- c. kommersiya
- d. kənd təsərrüfatı

Sual 220: ..... Yunanıstanın Mərkəzi bankıdır?

- a. Bank of Attika
- b. General Hellentik Bank
- c. National Bank of Greece +
- d. Evrobank Ergasias

Sual 221: Fransanın pul kütləsi dövriyyəsi neçə aqreqatdan ibarətdir?

- a. 5
- b. 3 +
- c. 8
- d. 4

Sual 222: İtaliya pul kütləsi dövriyyəsi neçə aqreqatdan ibarətdir?

- a. 5
- b. 2 +
- c. 7
- d. 8

Sual 223: ..... İtaliyanın emissiya mərkəzidir?

- a. bank Neapola
- b. bank Sisiliya
- c. bank İtaliya +

Sual 224: Avro-nun daxil olmasının məqsədi nədən ibarətdir?

- a. valyuta əməliyyatları keçirmək üçün
- b. açıq bazarda sövdələşmələr keçirmək üçün
- c. maliyyə-siyasi sabilliyə nail olmaq üçün +
- d. istehsalın stabil artımı və işsizlik səviyyəsinin azaldılması üçün +

Sual 225: Alman Federal bankının ..... hüququ var

- a. banknot emissiyasını edib və onları dövriyyədən çıxarmaq +
- b. dövlətini qeyri (dolayı) kreditləşməsi +
- c. dövlətin birbaşa kreditləşməsi
- d. gəlir əldə etmək

Sual 226: Avropa İttifaqı ( Avrozona) ölkələrini pul -kredit siyasətini koordinasiyası həyata keçirilir:

- a.dünya bankı tərəfindən
- b.beynəlxalq valyuta fondu
- c.Avropa mərkəzi bankı +
- d.Avropa ittifaqı ölkələrinin mərkəzi bankları

Sual 227: Avropa Mərkəzi bankının nizamnamə kapitalının formalaşmasında ölkələrin iştiraki kvotası ....asılı olaraq müəyyən edilir:

- a.ölkənin dünya ticarətindəki mövqeyindən
- b.ölkənin maliyyə sisteminin inkişafı səviyyəsindən
- c.Dövlət büdcəsinin həcmi və ÜDM-un həcmindən
- d.ÜDM-un həcmi və əhalinin sayı +

Sual 228: ..... Avropanın geridə qalmış regionların inkişafı üçün yaradılmışdır

- a.Avropa mərkəzi bankı
- b.Avropa İnkişaf bankı
- c.Avropa yenidənqurma və inkişaf bankı +

Sual 229: Valyuta əməliyyatlarının aparılması üçün lisenziya almış banklar adlanır

- a.rekvizit bankları
- b.emissiya bankları
- c.kommersiya bankları
- d.müvəkkil banklar +

Sual 230: ..... bankı ilk dövlətlərarası bankdır

- a.Beynəlxalq İnkişaf Bankı
- b.Avropa Mərkəzi Bankı
- c.Beynəlxalq Hesablaşmalar Bankı +
- d.Avropa Yenidənqurma Bankı

Sual 231: Beynəlxalq Maliyyə Korporasiyası..... müəssisələrə kredit verir

- a.rentabelli +
- b.iri
- c.kreditə ehtiyacı olan
- d.dövlətin zəmanət verdiyi

Sual 232: Avropa Yenidənqurma və İnkişaf Bankı yerləşir

- a.Londonda +
- b.Parisdə
- c.Strasburqda
- d.İsveçrədə, Sürix şəhərində

Sual 234: BVF-nun kreditləri.... müddətinə verilir

- a.15-20 il
- b.3-5 il +
- c.1-5 il
- d.15-25 il

Sual 235: Beynəlxalq İnkişaf Assosiasiyası yaradılmışdır

- a.1970-ci il

- b.1960-cı il +
- c.1990-cı il
- d.1995-ci il

Sual 236: Asiya İnkişaf Bankı hansı banklara aiddir?

- a.beynəlxalq valyuta-kredit təşkilatları
- b.regional inkişaf bankları +
- c.dünya bankı qrupuna
- d.beynəlxalq inkişaf assosiasiyası

Sual 237: Avropa İnvestisiya Bankı .... ildə yaradılmışdır

- a.1952
- b.1958
- c.1960 +
- d.1971

Sual 238: BVF-nun verdiyi kreditlərdə üstün yeri tutur

- a.uzunmüddətli
- b.qısamüddətli
- c.dəyişkən müddətli
- d.orta müddətli +

Sual 239: BVF-nun üzvləri tədiyə balansının kəsirini ödəmək üçün qurumdan maniyəsiz kredit ala bilər

- a.təsdiqlənən limit dairəsində
- b.ehtiyac mövqeyi dairəsində
- c.ölkənin mərkəzi bankının təyin etdiyi həcmdə
- d.hökumətin müraciətindən asılı olaraq göstərilən məbləğdə +

Sual 240: Regional inkişaf banklarının iştirakçılarıdır:

- a.inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr +
- b.yalnız inkişaf etməkdə olan ölkələr
- c.yalnız həmin qitənin (Asiya, Afrika, Amerika) dövlətləri
- d.həmin regionların çox iri bankları

Sual 241: Beynəlxalq İnkişaf Assosiasiyası ..... bölməsidir

- a.BVF-nun
- b.Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının +
- c.Avropa İqtisadi İttifaqının
- d.Beynəlxalq Hesablaşmalar Bankının

Sual 242: Azərbaycan Respublikası Dünya Bankına daxil olmuşdur:

- a.1994-cü ildə
- b.1995-ci ildə
- c.1992-ci ildə +
- d.1996-cı ildə

Sual 243: Beynəlxalq Valyuta Fondu valyuta əməliyyatlarının aparılmasına ..... başlamışdır:

- a.1944-cü ilin iyul ayında

- b.1944-cü il iyul
- c.1945-ci il aprel
- d.1947-ci il mart +

Sual 244: Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ..... razılaşması ilə yaradılmışdır:

- a.Yamayka
- b.Brettonvuds +
- c.Genuya
- d.Paris

Sual 245: ..... birbaşa investisiyaların kommertiya risklərindən sığortalıanmasını həyata keçirir:

- a.Avropa İnvestisiya Bankı
- b.İnvestisiyaların qarantiyalaşdırılması agentliyi +
- c.BVF
- d.Dünya bankı.

Sual 246: Yaponiya bankına rəhbərlik edir:

- a.siyasi şura +
- b.çevik şura
- c.icraçı şura
- d.ölkə prezidenti

Sual 247: Federal ehtiyat sisteminin tərkibinə daxildir ..... Federal ehtiyat bankları (ABŞ)

- a.14 +
- b.13
- c.12
- d.10

Sual 248: İnkişaf etmiş xarici ölkələrdə ..... mövcudluğu bank sisteminin xarakterik xüsusiyyətidir:

- a.səhmdar kommertiya bankları +
- b.dövlət kommertiya bankları
- c.kəndli torpaq bankları
- d.əmanət idarələri

Sual 249: Qanunvericiliyə görə Fransa bank sistemi ..... hesab olunur:

- a.bir pilləli
- b.dörd pilləli
- c.üç pilləli +
- d.iki pilləli

Sual 250: ABŞ ..... müştərilərin əmlakının idarə olunması üzrə əməliyyatların aparılmasında ixtisaslaşmışdır.

- a.Trast kompaniyaları +
- b.Kommertiya bankları
- c.İpoteka kompaniyaları



d.Pensiya fondları

Sual 251: Ölkənin müəyyən dövr ərzində baş vermiş valyuta daxilolmaları ilə valyuta ödənişləri arasındakı nisbət:

- a.hesablaşma balansı
- b.ümumi smeta
- c.tədiyə balansı +
- d.ticarət balansı

Sual 252: Tədiyə balansı

a.ölkənin müəyyən dövr ərzində baş vermiş valyuta daxilolmaları ilə valyuta ödənişləri arasındakı nisbət +

- b.ölkənin tələb və öhdəliklərinin nisbəti
- c.ixrac və idxalın nisbəti
- d.büdcənin gəlir və xərclərinin nisbəti

Sual 253: Ölkənin tələb və öhdəlikləri arasındakı nisbət:

- a.hesablaşma balansı +
- b.ümumi smeta
- c.tədiyə balansı
- d.ticarət balansı

Sual 254: Hesablaşma balansı:

a.ölkənin müəyyən dövr ərzində baş vermiş valyuta daxilolmaları ilə valyuta ödənişləri arasındakı nisbət

- b.ölkənin tələb və öhdəliklərinin nisbəti +
- c.ixrac və idxalın nisbəti
- d.büdcənin gəlir və xərclərinin nisbəti

Sual 255: Tədiyə balansının cari əməliyyatlarına aiddir:

- a.əmtəə ixracı +
- b.kapitalın hərəkəti
- c.kreditlər
- d.portfel investisiyalar

Sual 256. Əmtəə ixracı tədiyə balansının hansı əməliyyatlarına aiddir: a.«görünməz» əməliyyatlar

- b.cari əməliyyatlar +
- c.kapital ilə əməliyyatlar
- d.maliyyə əməliyyatları

Sual 257: Tədiyə balansının cari əməliyyatlarına aiddir:

- a.kapitalın hərəkəti
- b.«görünməz» əməliyyatlar +
- c.kreditlər
- d.maliyyə alətləri ilə əməliyyatlar

Sual 258: «Görünməz» əməliyyatlar tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- a.kapital ilə əməliyyatlara
- b.maliyyə əməliyyatlarına

- c.cari əməliyyatlara +
- d.ixrac-idxal əməliyyatlarına

Sual 259: Tədiyə balansının cari əməliyyatlarına aiddir:

- a.kapitalın hərəkəti
- b.cari hesablar və depozitlər
- c.maliyyə alətləri ilə əməliyyatlar
- d.faizlər və dividendlər +

Sual 260: Faizlər və dividendlər tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- a.kapital ilə əməliyyatlara
- b.maliyyə əməliyyatlarına
- c.cari əməliyyatlara
- d.ixrac-idxal əməliyyatlarına +

Sual 261: Tədiyə balansının «görünməz» əməliyyatlarına aiddir:

- a.əmtəə idxalı
- b.kreditlər
- c.faizlər və dividendlər +
- d.investisiyalar

Sual 262: Faizlər və dividendlər tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- a.«görünməz» əməliyyatlar +
- b.kapitalın hərəkəti
- c.kapital ilə əməliyyatlara
- d.maliyyə əməliyyatlarına

Sual 263: Tədiyə balansının «görünməz» əməliyyatlarına aiddir:

- a.kreditlər
- b.investisiyalar
- c.istehlak baratları +
- d.borc kapitalın ixracı

Sual 264: İstehlak baratları tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- a.«görünməz» əməliyyatlara +
- b.kapitalın hərəkəti
- c.maliyyə əməliyyatlarına
- d.ixrac-idxal əməliyyatlarına

Sual 265: Tədiyə balansının «görünməz» əməliyyatlarına aiddir:

- a.əmtəə ixracı
- b.kreditlər
- c.investisiyalar
- d.rabitə haqqı +

Sual 266: Rabitə haqqı tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- a.«görünməz» əməliyyatlara +
- b.kapitalın hərəkətinə
- c.maliyyə əməliyyatlarına
- d.ixrac-idxal əməliyyatlarına

Sual 267: Tədiyə balansının «görünməz» əməliyyatlarına aiddir:

- a.əmtəə idxalı
- b.kreditlər
- c.investisiyalar
- d.səfirlik və nümayəndəliklərin saxlanılması +

Sual 268: Səfirlik və nümayəndəliklərin saxlanılması tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- a.ixrac-idxal əməliyyatlarına
- b.kapitalın hərəkətinə
- c.maliyyə əməliyyatlarına
- d.«görünməz» əməliyyatlara +

Sual 269: BVF metodikasına əsasən kapital ilə əməliyyatlar hesabına tədiyə balansının hansı əməliyyatları aiddir:

- a.əmtəə ixracı
- b.«görünməz» əməliyyatlar
- c.kreditlər +
- d.faizlər və dividendlər

Sual 270: Kreditlər tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- a.kapital ilə əməliyyatlara +
- b.cari əməliyyatlara
- c.maliyyə əməliyyatlarına
- d.«görünməz» əməliyyatlara

Sual 271: BVF metodikasına əsasən kapital ilə əməliyyatlar hesabına tədiyə balansının hansı əməliyyatları aiddir:

- a.əmtəə idxalı
- b.istehlak baratları
- c.rabitə
- d.birbaşa investisiyalar +

Sual 272: Birbaşa investisiyalar tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- a.maliyyə əməliyyatlarına
- b.cari əməliyyatlara
- c.kapital ilə əməliyyatlara +
- d.«görünməz» əməliyyatlara

Sual 273: BVF metodikasına əsasən kapital ilə əməliyyatlar hesabına tədiyə balansının hansı əməliyyatları aiddir:

- a.«nou-hau» üzrə hesablaşmalar
- b.əmtəə idxalı
- c.təzminatlar
- d.portfel investisiyalar +

Sual 274: Portfel investisiyalar tədiyə balansının hansı əməliyyatlarına aiddir:

- a.maliyyə əməliyyatlarına
- b.kapital ilə əməliyyatlara +

c.cari əməliyyatlara

d. «görünməz» əməliyyatlara

Sual 275: Ölkənin faktiki valyuta daxilolmaları onun valyuta ödənişlərindən artıq olduqda tədiyə balansı:

a.passivdir

b.aktivdir +

c.gizlidir

d.aşkardır

Sual 276: Ölkənin faktiki valyuta daxilolmaları onun valyuta ödənişlərindən ..... olduqda tədiyə balansı aktivdir:

a.artıq +

b.kiçik

c.zəif

d.güclü

Sual 277: Tədiyə balansının tarazlaşdırılması metodları qrupunu göstərin:

a.müvəqqəti +

b.aralıq

c.ənənəvi

d.müasir

Sual 278: Tədiyə balansının tarazlaşdırılması metodları qrupunu göstərin:

a.qəti +

b.aralıq

c.ənənəvi

d.müasir

Sual 279: Tədiyə balansının tarazlaşdırılmasının qəti metodudur:

a.svop kreditləri

b.BVF-in ehtiyat kreditləri

c.qızıl-valyuta ehtiyatları +

d.valyuta daxilolmalarının təkrar istifadə edilməsi

Sual 280: Qızıl-valyuta ehtiyatlarından istifadə edilməsi tədiyə balansının tarazlaşdırılmasının ..... metodlarına aiddir:

a.qəti +

b.müvəqqəti

c.ənənəvi

d.müasir

Sual 281: Tədiyə balansının tarazlaşdırılmasının müvəqqəti metodudur:

a.svop kreditləri +

b.budcə gəlirləri

c.qızıl-valyuta ehtiyatları

d.istiqraz emissiyası

Sual 282: Svop kreditlərindən istifadə edilməsi tədiyə balansının tarazlaşdırılmasının ..... metodlarına aiddir:

- a.qəti
- b.müvəqqəti +
- c.ənənəvi
- d.müasir

Sual 283: Tədiyə balansının tarazlaşdırılmasının müvəqqəti metodudur:

- a.xarici borclar +
- b.budcə gəlirləri
- c.qızıl-valyuta ehtiyatları
- d.istiqrax emissiyası

Sual 284: Xarici borclardan istifadə edilməsi tədiyə balansının tarazlaşdırılmasının ..... metodlarına aiddir:

- a.qəti
- b.ənənəvi
- c.müasir
- d.müvəqqəti +

Sual 285: Tədiyə balansının tarazlaşdırılmasının müvəqqəti metodudur:

- a.sahibkar kapitalın idxalı +
- b.budcə gəlirləri
- c.qızıl-valyuta ehtiyatları
- d.istiqrax emissiyası

Sual 286: Sahibkar kapitalın idxalından istifadə edilməsi tədiyə balansının tarazlaşdırılmasının ..... metodlarına aiddir:

- a.qəti
- b.müasir
- c.ənənəvi
- d.müvəqqəti +

Sual 287: Tədiyə balansının tarazlaşdırılmasının müvəqqəti metodudur:

- a.valyuta daxilolmalarının təkrar istifadə edilməsi +
- b.budcə gəlirləri
- c.qızıl-valyuta ehtiyatları
- d.istiqrax emissiyası

Sual 288: Valyuta daxilolmalarının təkrar istifadə edilməsi tədiyə balansının tarazlaşdırılmasının ..... metodlarına aiddir:

- a.qəti
- b.dayanıqlı
- c.sabit
- d.müvəqqəti +

Sual 289: Tədiyə balansının tarazlaşdırılmasının müvəqqəti metodudur:

- a.BVF-nun ehtiyat kreditləri +
- b.budcə gəlirləri
- c.qızıl-valyuta ehtiyatları
- d.istiqrax emissiyası

Sual 290: BVF-nun ehtiyat kreditlərindən təkrar istifadə edilməsi tədiyə balansının tarazlaşdırılmasının ..... metodlarına aiddir

- a.qəti
- b.müvəqqəti +
- c.sabit
- d.dayanıqlı

Sual 291: Tədiyə balansına təsir edən amil:

- a.iqtisadiyyatın regionlaşması prosesi
- b.ixtisaslaşma və kooperasiya prosesi
- c.kapitalın mərkəzləşməsi və təmərgüzləşməsi prosesi
- d.iqtisadiyyatın qloballaşması və beynəlmilləşməsi +

Sual 292: İqtisadiyyatın qloballaşması və beynəlmilləşməsi ..... təsir göstərən amillərdəndir:

- a.ölkənin tədiyə balansına +
- b.ölkənin enerji balansına
- c.ölkənin ekoloji sisteminə
- d.iqtisadiyyatda əmək məhsuldarlığına

Sual 293: Tədiyə balansına təsir edən amil:

- a.ölkənin qeyri-bərabər inkişafı +
- b.bankların kredit ekspansiyası
- c.investisiyaların artması
- d.işsizliyin artması

Sual 294: Ölkənin qeyri-bərabər inkişafı ..... təsir göstərən amillərdəndir:

- a.ölkənin tədiyə balansına +
- b.ölkənin enerji balansına
- c.ölkənin ekoloji balansına
- d.iqtisadiyyatda əmək məhsuldarlığına

Sual 295: Tədiyə balansına təsir edən amil:

- a.iqtisadiyyatın silsiləvi tərəddüdləri +
- b.bankların kredit ekspansiyası
- c.investisiyaların artması
- d.işsizliyin artması

Sual 296: İqtisadiyyatın silsiləvi tərəddüdləri ..... təsir göstərən amillərdəndir:

- a.ölkədəki doğuma
- b.əhali ömrünün uzunluğuna
- c.ölkənin tədiyə balansına +
- d.ölkənin enerji balansına

Sual 297: Tədiyə balansına təsir edən amil:

- a.dövlətin xarici xərclərinin artması +
- b.bankların kredit ekspansiyası
- c.investisiyaların artması

d.işsizliyin artması

Sual 298: Dövlətin xarici xərclərinin artması ..... təsir göstərən amillərdəndir:

a.milli valyutanın dönərliliyinə

b.ölkənin tədiyə balansına +

c.investisiyaların artması

d.işsizliyin artmasına

Sual 299: Tədiyə balansına təsir edən amil:

a.maliyyə təmərgüzləşməsi

b.maliyyə inqılabı

c.maliyyə qloballaşması +

d.maliyyə mərkəzləşməsi

Sual 300: Maliyyə qloballaşması ..... təsir göstərən amillərdəndir:

a.əhalinin istehlak kreditləşməsinə

b.ölkənin bank sisteminin dayanıqlığına

c.bank müştərilərinin kredit qabiliyyətinə

d.ölkənin tədiyə balansına +